



Noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “III Çay, Çəltik, Citrus Festivali” böyük uğurla keçirildi. Festival səhər saatlarında şəhərin mərkəzindəki Heydər Əliyev xatirə parkında başlayaraq günboyu davam etdi. Tədbirin təşkilatçıları qonaqlara, iştirakçılara maraqlı, rəngarəng bayram tədbiri təqdim etdilər.

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilmiş parkda “Cənnət görmək istəyən Lənkərana gəlsin”, “Gözəlliyi damla-damla topladıq”, “Çayımızın dadı var”, “Süfrələrin bəzəyi - Lənkəranın dünyası”, “Citrus bağlarının möcüzəsi”, “Qonaq evin ruzi-bərəkətini artırır”, “Lənkəran şirnişi - ağız dadımız” və digər pavilyonlar quraşdırılmışdı. Bəli-bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus meyvələri, digər növ ərzaq və sənaye məhsulları sərgilənmişdi. Rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, digər idarə və təşkilatların qazandıqları

sərgi tumbasında çay, çəltik, sitrus meyvələrindən hazırlanmış müxtəlif kompozisiyalarla, milli mətbəx, el sənətkarlığı nümunələri ilə tanış oldular. Yerli müəssisələr, fermer təsərrüfatları, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii samovar çayı hazırlanmış, masalara müxtəlif şirniyyatlar, çərəzlər düzülmüşdü. Ötən əsrin 70-ci illərində ölkə üzrə ilk dəfə məhz Lənkəranda təşkil olunmuş “Məhsul bayramı”nda olduğu kimi, hər tərəfdə qələbəlik, canlanma duyulurdu.

Dostlarla bərabər ətirli Lənkəran çayından içə-içə söhbət etdik. Xatırlandı ki, alimlərin araşdırmalarına

ğın inkişafına marağın artırılması istiqamətində önəmli addımlar atılıb. Görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu ilə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatdırılıb. Ölkə rəhbərinin 2017-ci il sentyabrın 12-də imzaladığı “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq hazırlanmış onillik çayçılıq proqramı sayəsində sahənin inkişafına dövlət dəstəyi gücləndirilmişdir.

ilə seçilən Araz Yağubov görülən işlər barədə məlumat verərək bildirdi ki, təsərrüfatdakı çay sahələrinin 70 hektarı çay plantasiyasıdır və hazırda onun 50 hektarından məhsul yığılır. Hər il müasir üsulla plantasiyalar salınır. Məqsəd çay plantasiyalarının sahəsini 120 hektara çatdırmaqdır. Təsərrüfatın nəzdində müasir çay emalı və çəkici-bükücü fabriki fəaliyyət göstərir. Ekoloji cəhətdən təmiz çay məhsulları ilə tanınan təsərrüfatda hazırda 32 adda müxtəlif növ keyfiyyətli çay məhsulları istehsal olunur. Təkcə 2019-cu ildə 9 adda yeni çay məhsulu istehsal olunub.

160 hektara çatdıran təsərrüfatda üç sortdan - “Haşimi”, “Sədri” və “Apolo” sortlarından istifadə olunur. – Möhtərəm Prezidentimizin ənənəvi kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına yönəlmiş addımları bizi çox sevindirir. Hələ inşil sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində cənab İlham Əliyev bizə hər vasitə ilə köməklik göstərilməsi məsələsini önə çəkmişdir. Həmin ilin dekabrında isə rayonu-muzda ilk dəfə olaraq “Çay, çəltik və sitrus festivalı” təşkil olunmuşdur.

inkişafına təkan verir. Yaxın 4-5 ildə ölkəmizdə sitrus meyvələri istehsalı həcmnin 100 min tona çatdırılması nəzərdə tutulur.

Kənd təsərrüfatı üzrə mütəxəssis Natiq Quliyev rayonda bu sahənin təşəkkülü və inkişafı barədə məlumat verdi:

– Çay, çəltik və sitrusçuluğa geniş meydan verilməsi fərəh doğuran haldır. Cənab İlham Əliyevin tapşırığına əsasən, əmtəəlik xüsusiyyətlərinə malik olan bu sahələrin inkişafı reallaşmaqdadır. Bu gün ölkədə bol sitrus meyvələri, o cümlədən limon yetişdirilir. Sitrusçuluq bizim rayonda

həmcinin şirə istehsalında və şorabçılıqda istifadə ediləcək.

“Fruit Garden” şirkəti isə Separadi kəndi ərazisində istifadəsi qalmış torpaq sahəsində ümumi həcmi 7,7 milyon manat olan layihə çərçivəsində limon, mandarin və greypfrut bitkilərindən ibarət sitrus plantasiyası salıb. Rayon rəhbərliyi iş adamlarının təşəbbüslərini dəstəkləyib və hər vasitə ilə onlara köməklik göstərib. Artıq 150 hektara çatan torpaq sahəsində əkinlər yaxşı məhsul verir...

Festivalda bədii özəfəliyyət kollektivləri ədəbi-bədii kompozisiyalarla çıxış etdilər, rəngarəng musiqi nömrələri ifa olundu, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstərildi. Festival hər kəsə xoş təəssürat yaratdı.

Lənkəranlı jurnalist həmkarımız Esmira İsmayılova:

– Ta qədimlərdən payıza bolluq-bərəkət fəslə deyilib, toy-düyün mağarları bu fəsildə qurulub, bayram yığnaqları ilin bu çağına salınıb. Ruzinin bol olduğu bu bərəkətli fəslin Lənkəranda öz gözəlliyi var. Mübaliğəsiz deyirəm, payız dünyanın heç yerində Lənkərandakı kimi füsunkar, ecəzkar deyil. Özünüz də bu gözəlliyə şahid olub bizimlə bərabər ürəkdolusu sevininiz. Lənkəranlılar diyarın minbir çeşidli nemətlərini paylaşdılar. Cənub qonaqpərvərliyi, istiqanlılığı ifadəsi boş yerə deyilməyib ki? inanıram ki, bu bazar günü yolunu bizim cənnətməkan Lənkərandan salanlar buna görə peşman olmadılar. Payızın qızılı-kəhrəbəli abəngini, təbiətin rənglər harmoniyasının

Lənkəran: Bolluq festivalı, ruzi-bərəkət bayramı



22 ildir ki, genişləndirilir. 1997-ci ildə sitrus bağlarımız 1154 hektara çatdırılıb, 6616 ton məhsul yığılıb. 2018-ci ildə isə 1374 hektarlıq sitrus bağlarından 15 495 ton meyvə toplanıb. Bu ilki məhsul daha boldur.

Festivalda “Hallabong” növlü sitrus bitkiləri də diqqət çəkirdi. Bu bitki bir neçə il əvvəl Cənubi Koreyadan gətirilərək rayonun Sütəmur dov



uğurları əks etdirən eksponatlar da maraqlı doğururdu.

Festivalda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun, “Regional İnkişaf”ın təmsilçiləri, elm və mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak edirdilər.

Parkın giriş hissəsində, simvolik Qala Darvazasının önündə festivalın açılış mərasimi keçirildi. Əvvəlcə iştirakçılar ümummillə lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov festivalı açıq elan edərək qonaqları və iştirakçılara salamladı, əvvəlki festivaldan ötən bir il ərzində rayonda çayçılıq, çəltikçilik və sitrusçuluq sahəsində qazanılmış uğurlardan danışdı. Sonra məktəblilərlə qonaqları müxtəlif dillərdə salamladılar.

Festival iştirakçıları parkın ərazisində quraşdırılmış çadır-pavilyonlarda, 100-ə yaxın stend və



görə, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti çay bitkisinin becərməsinə imkan verir. 2002-ci ildə Azərbaycanda çayçılıq haqqında qanun qəbul edilib. Ulu öndər Heydər Əliyevin imzaladığı bu qanunla çayçılığın təşkilinin, çay istehsalının, emalının və dövriyyəsinin tənzimlənməsinin, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsasları müəyyən edilib. Sonrakı illərdə çayçılı-

Prezident İlham Əliyev 2017-ci ilin sentyabrında Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqində bildirmişdir ki, hazırda ölkəmizdə min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq çay plantasiyaları tədricən bərpa edilir. Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3000 hektara, yaşıl çay yarpağı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Azərbaycan Dövlət Universitetinin yubileyi, Lənkəran şəhərinin qardaşlaşdığı ABŞ-nin Monterrey şəhərinə həsr edilmiş çaylar festivalı iştirakçıları tərəfindən də böyük maraqla qarşılanıb. Yeri gəlmişkən “Monterrey çayı”nın ABŞ-in eyni adlı şəhərində təqdimatı da olub. Həmcinin “Al çay”, “Dost çayı”, “Tuba çay” və digər çaylar bu gün alıcılar tərəfindən həvəslə qarşılanıb.

Festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının “Haşimi”, “Sədri”, “Apollo” “Campo”, “Akula” və sair kimi yüksək keyfiyyətli düyü sortlarından bəşirdikləri 50 növdən çox plov, eyni zamanda cənub mətbəxinin məşhur ləvəngisi ilə hazırlanmış löyün-löyün xörəklər, çeşid- çeşid kabablar təqdim olundu. Qonaqlar həmcinin çöl quşlarından hazırlanmış çölmək kabablarını da “bəh-bəh”lə daddılar.

Mütəxəssislər çəltiklə bağlı söhbət zamanı bildirdilər ki, bu sahə üzrə 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı var. Azərbaycanda çəltik bitkisi qədimdən becərilir. Lakin tərəvəzçiliyin inkişafı səbəbindən bir ara bu sahə unudulmuşdu. Yaxşı ki, müstəqillik dövründə çəltik əkinləri yenidən artırılmağa başladı. Hazırda ölkə üzrə çəltik əkin sahələri 5 min hektardan çoxdur, 12 rayonda çəltikçilik inkişaf etdirilir. Təkcə Lənkəranda bu il çəltik sahələri 1000 hektara çatdırılmışdır. Məhsulun emalı üçün sayca 3-cü olan müasir tipli çəltik zavodu artıq istifadəyə verilmişdir. Ölkə üzrə 2025-ci ildə orta məhsuldarlıq 40 sentner olmaqla çəltik əkin sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.

Aqronom Fərman Abdullayevin sözlərinə görə, hazırda əkin sahəsini

Artıq həmin festivalın keçirilməsinin ənənəvi hal alması fərəh doğurur. İndi, budur, 3-cü festivala toplaşmışıq. Biz yaradılan münbit şəraitdən lazımınca bəhrələnilirik. Təsərrüfatımızda məhsuldarlıq hektardan 45-75 sentner təşkil edir. İstehsal olunan çəltik emal edildikdən sonra 1, 3, 5, 25 kiloqramlıq qablaşdırmada bazara çıxarılır. Hazır məhsulun satışı hələlik daxili bazarda həyata keçirilir. “Lənkəran düyüsü” adı ilə topdansaş qaydasında sort keyfiyyətinə uyğun olaraq münasib qiymətlərə təklif olunur. Alıcılıq qabiliyyəti də yüksəkdir...



Festivalda sitrus meyvələrinə də maraqlı böyük idi. Bu sahə üzrə də 2025-ci ilədək Dövlət Proqramı qəbul edildikdən sonra analoji meyvəçiliyə camaatın meyli artıb. Başlıca hədəf əhalinin sitrus meyvələrinə tələbatını daha dolğun ödəmək, bu məhsulların ixracını artırmaq və kənd əhalisinin məşğulluq səviyyəsinin, habelə maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaratmaqdır. Cənub bölgəsində sitrus meyvələrinin becərməsi üçün zəruri olan təbii iqlim şəraiti var. Dövlət qayğısı da bir yandan sahənin



sehrini gördülər, özəl, unudulmaz bir bayrama şahidlik etdilər.

Şair Ağamir Cavad:

–Bizim bu gözəl diyarımız təmiz havası, gözəl meyvə-tərəvəzi, bir də adamların bir-birinə saf münasibəti ilə seçilir. Artıq 3-cü dəfədir ki, bu cür festivalın şahidi oluruq. Burada ömrümüzün gözəl bir payız nağılını yaşayırıq. Bu festival bir növ Azərbaycanımızın, Lənkəranımızın dünyaya səs salması, reklam olunması deməkdir. Var olsun təşkilatçılar, möhtəşəm tədbirin zəhmətinə qatlaşanlar!

Festivalda rayonun bədii özəfəliyyət kollektivləri maraqlı proqramla çıxış etdilər, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar təqdim olundu. Bəli, həmin gün Lənkəranda bağlarının barını sərgiləyən torpaq adamları sanki bir “Bərəkət simfoniyası” ifa elədilər. Zəhmətin zəfər musiqisinin sədalrı zövqləri oxşadı.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”nin bölgə müxbiri